

Laura Zərbəliyeva
Azərbaycan Dillər Universiteti

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DİL SİYASƏTİ

Açar sözlər: *Azərbaycan dili, Azərbaycan türkcəsi, türk dili, dil siyasəti, dövlət dili, Azərbaycan Xalq Cümhuriyyəti*

Keywords: *the Azerbaijani language, the Turkic Azerbaijani language, the Turkic language, language policy, state language, Azerbaijan Democratic Republic*

Ключевые слова: *азербайджанский язык, азербайджанский тюркский язык, тюркский язык, языковая политика, государственный язык, Азербайджанская Демократическая Республика*

1. Giriş

Azərbaycanda dil siyasəti onun dövlətçiliyinin ayrılmaz hissəsidir. Azərbaycanda dövlətin dil siyasəti öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti dövründə götürür. Rusiya imperiyasının süqtundan SSRİ-nin tərkibinə daxil olduğu müddətə qədər (28 may 1918-ci il-28 aprel 1920-ci il) mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti türk (Azərbaycan) dilinin dövlət dili kimi inkişafında böyük işlər görə bilmüşdi. Daha əvvəl Rusiya imperiyası dövründə burada ruslaşdırma siyasəti həyata keçirilmiş, tədris əsasən rus dilində aparılmış, Azərbaycan dilinin inkişafı üçün maneələr yaradılmışdı. Qonşu Gürcüstan və Ermənistan ilə müqayisədə Azərbaycanda ruslaşdırma siyasəti daha köskin şəkildə aparılmış, Azərbaycan dilinin cəmiyyət həyatının əsas sahələrindən çıxarılması üçün ən müxtalif addımlar atılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qarşısında duran əsas məsələlərdən biri kimi Azərbaycan dilinin dövlət dili elan edilməsi məsəlesi dövrün yeni siyasi-tarixi hadisəsi olmuşdur. Xalq Cümhuriyyəti dövründə dil siyasətinin formallaşması üçün, sözsüz, əvvəlki dövrlərdə formallaşmış milli ideologiya əsas olmuşdur. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və başqları öz yaradıcılıqları ilə milli şurun oyanmasında böyük rol oynamış, Azərbaycan dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda mübarizə aparmışlar.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində çox mühüm yeniliklər baş vermişdir – dünyəvi dövlət və dünyəvi təhsil tətbiq edilmiş, Azərbaycan dili dövlət dili səviyyəsində işlədilmiş, məktəblər milliləşdirilmiş, Azərbaycan dili fənni icbari fənn kimi tədris olunmağa başlamış, dövlət idarərində karguzarlıq Azərbaycan dilində aparılmışdır. Bu dildə dövri mətbuat orqanları və teatr fəaliyyət göstərmişdir. Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edilmişdir. Bütün bunlarla yanaşı, etnik müxtəlislik qorunub saxlanmış, burada yaşayan milli azlıqların və başqa xalqların nümayəndələrinin maraqları diqqətdən kənarda qalmamışdır.

Dil sahəsində milliləşdirmə siyasetinin əsas mahiyyətini Azərbaycan dilinin daha əvvəl itirilmiş mövqelərinin bərpası və rus dilinin cəmiyyətin əsas sahələrindən sixışdırılıb çıxarılması təşkil etmişdir. Lakin 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı istila etməsilsə ölkə öz müstaqilliyini itirmiş və bununla da başlanmış bütün işlər dayandırılmışdır. Azərbaycan SSR-in bərqrarar olması ilə Azərbaycanın dövlət dil siyasetində yeni dövr başlamışdır.

2. Təhsil sahəsində dil siyaseti

Dil siyasetinin həyata keçirilməsində təhsil sahəsi mühüm yer tutur. Cümhuriyyət bu sahəni ön plana çəkərək onu milli mənafelərə uyğun principlər üzərində qurmağa çalışmışdır. Türk (Azərbaycan) dilinin tətbiqi və məktəblərin milliləşdirilməsi ilə bağlı tənqidlərə, müəllim və dərs vəsaitlərinin çatışmazlıqlarına, hər cür narahızlıq, irad və maneələrə baxmayaraq, Cümhuriyyət hökuməti Azərbaycan dilinin funksional inkişafında ciddi nailiyyətlər əldə edə bilmişdir.

Tanınmış etnolinquist Y. Deşeriyevin hesablamalarına görə, Rusiya imperiyası dövründə Azərbaycan dili ictimai-siyasi, sosial-iqtisadi, mədəni və elmi həyatın 22 əsas sahəsindən yalnız 9-da tətbiq edilmişdir. Qalan sahələrdə isə rus dili hökm sürmüştür. Lakin çarizmin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan dilinin funksional inkişafının qarşısını almaq mümkün olmamışdır. XIX əsrin sonu – XX əsrin əvvələrində baş vermiş köklü sosial-iqtisadi dəyişikliklər, kapitalist münasibətlərinin bərqrarar olması, Azərbaycan millətinin formallaşması prosesi milli dilin funksional inkişafi prosesində ciddi dəyişikliklərə – onun tətbiq sahələrinin sayının artmasına gətirib çıxarmışdır. Azərbaycan dilinin dünyəvi təhsil sistemində tətbiqinin miqyası genişlənmiş, bu dilda mətbuat və teatr yaranmış, adəbiyyat nəşr edilmişdir [1].

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili məsələsinə xüsusi diqqəti özəksini onun 27 iyun 1918-ci il tarixində Azərbaycan dilini dövlət dili elan etməsi qərarında tapır. Bu qərar Gülüstan (1813) və Türkmençay (1828) müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir [2, s.66]. Həmin qərara görə, bütün məhkəmələr, inzibati idarəciliğ və digər sahələrdə vəzifə tutanlar Azərbaycan dilini lazımi səviyyədə öyrənənə qədər hökumət müəssisələrində rus dilindən də istifadə edə bilərdi [1]. Dövlət dilini inkişaf etdirmək məqsədilə hökumət təhsil sahəsində bir sıra islahatlar həyata keçirməyə başlamışdır. Bu zaman təhsil müəssisələrinin milliləşdirilməsi qarşıda duran əsas məsələlərdən olmuşdur. Milli azlıqların Azərbaycan dilini öyrənməsi üçün hətta kurslar təşkil edilmiş, bu məqsədlə maliyyə vəsaiti ayrılmışdı.

28 avqust 1918-ci il tarixində verilmiş qərara görə, 1) birinci dərəcəli bütün ibtidai məktəblərdə tədris şagirdlərin ana dilində aparılmalı və dövlət dili artırılmış həcmidə icbari şəkildə tədris edilməli idi; 2) ikinci dərəcəli ibtidai və orta məktəblərdə tədris dövlət dilində aparılmalı idi. Lakin ikinci dərəcəli ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilməli və 1918-1919-cu illərdə, lazım galərsə, ondan sonrakı tədris ilində də həcmi artırılmış qaydada tədris edilməli idi; 3) orta məktəblərin erməni dilində (milliləşdirilmiş) tədris aparılan paralel şöbələri, habelə həmin məktəblərin hazırlıq siniflərinin rus dilində (milliləşdirilmiş) tədris aparılan paralel şöbələri ləğv edilməli idi;

4) həmin məktəblərin birinci, imkan olarsa, ikinci sinifləri milliləşdirilməli, tədrisi dövlət dilində aparılmalı idi. Bu siniflərdə dövlət dilini bilməyənlər üçün tədrisi rus dilində aparılan paralel şöbələr açılmalı idi. I-IV siniflərdə dövlət dili elə həcmində tədris olunmalı idi ki, sonra bütün şagirdlər dövlət dilində təhsilə keçə bilsinlər; 5) orta məktəblərin V sinifindən başlayaraq tədris rus dilində aparılmalı idi. Xalq maarif naziri isə orta məktəblərin bütün siniflərində dövlət dilinin artırılmış həcmində tədris olunmasına nəzarət etməli idi [1]. Cümhuriyyət hökumətinin bu qərarı ilə azərbaycanlı uşaqların ana dilində təhsil almaq hüququ qanuniləşdirilmiş oldu. Bununla həm də artıq milli ruhlu yeni nəslin yetişdirilməsi üçün geniş şərait yaradıldı.

Məktəbəqədər tərbiyə müəssisələrində də türk (Azərbaycan) dilinin işlədilməsinə diqqət yetirilirdi. Birinci Azərbaycan qadın gimnaziyasının nəzdində 1919-cu ilin oktyabrının 1-dən ilk türk uşaq bağçası fəaliyyətə başlamışdı. Burada istifadə edilən proqrama uşaq əl işləri, hesab, oyuncاقların hazırlanması, türk (Azərbaycan) dilində uşaq hekayələrinin oxunması və s. daxil idi [4, s.59]. Cümhuriyyət dövründə təhsilin tamamilə yenidən qurulması, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi milli özünüdərkin gerçəkləşməsi və xalqın mədəni yüksəlişi üçün zəmin yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşir "Azərbaycan" qəzetinə verdiyi müsahibədə bu qərar haqqında aşağıdakılardı bildirmişdi: "Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdirəcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməkdən ötrü bizim dili öyrənməli olacaqlar" [2, s.66]. Müxtəlif sahələrdə çalışmaq üçün Azərbaycan dilini bilən kadrların hazırlanması və ümumiyyətlə, Azərbaycan dilinin vahid dövlət dili kimi inkişaf etdirilməsi baxımından məktəblərin milliləşdirilməsi və Azərbaycan dilinin icbari şəkildə və artırılmış həcmində tədrisi çox mühüm addım kimi qiymətləndirilə bilər.

Azərbaycan hökuməti tədris işini milliləşdirərkən azsaklı xalqların uşaqlarının da mənafeyini nəzərə almışdı. Hökumətin 7 sentyabr 1918-ci il tarixli qərarı ilə sinifdə başqa millətdən olan şagirdlərin sayı 10 nəfərdən az olmadiqda onlara öz dil-lərində ilahiyyat və ana dili dərsləri keçilməli idi. Lakin məktəblər milliləşdirilildiyi üçün Azərbaycan dilini bilməyən çoxlu uşaq təhsildən kənarda qalırdı. Ona görə də 13 noyabr 1918-ci il tarixində verilmiş yeni qərarla bir orta məktəbi olan şəhərlərdə rus bölməsinin də açılmasına icazə verildi. Eyni tipli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərdə onların bir hissəsi milliləşdirilir, qalan hissəsində təhsil rus dilində aparılır. Bu məktəblərdə Azərbaycan dili məcburi fənn kimi tədris olunmalı idi. Həmin qərarla azərbaycanlı uşaqlardan yalnız milliləşdirilmiş və ya milliləşdirilməsi nəzərdə tutulan məktəblərdə təhsil almaq tələb olundurdu [2, s.73]. Maarif Nazirliyinin 8 noyabr 1919-cu il tarixli sərəncamı ilə milli fənlərin tam həcmində tətbiqinə qədər sinifdə erməni şagirdlərin sayının 15-dən az olmadığı halda onlar üçün erməni dilinin tədrisinin təmin edilməsi, sayı az olduqda isə qrup məşğə-

lələrinin müəyyənlaşdırılması təklif edilirdi. Bundan başqa, şəhər idarəsinin qərarına uyğun olaraq, erməni məktəblərinin erməni dili müəllimləri üçün onların ana dilində tədris etmək hüququnu müəyyənlaşdırın xüsusi komissiyalar yaradılmışdı [4, s.44]. Bakıda yaşayan polyak, gürçü və alman koloniyalarının öz dillərində məktəbləri fəaliyyət göstərirdi. Bu məktəbləri əsasən milli cəmiyyətlər maliyyəlaşdırırıldı. Maarif nazirinin icazəsi ilə Bakı lüteran prixdodonun ikisininflı məktəbi tədrisinə alman dilində aparıldığı ali məktəbə çevrilmişdi [4, s.45]. 1920-ci il məlumatına görə, respublika əhalisinin 68,8 faizini Azərbaycan türkləri, 21,7 faizini ermənilər, 7,5 faizini ruslar, 0,54 fazını gürcülər, 0,97 faizini yəhudilər, 7,09 faizini digər millətlər təşkil etmişdir [5, s.64]. 1919-20-ci tədris ilində Azərbaycanın orta məktəblərində təhsil alan 9611 nəfərdən 3115 nəfəri azərbaycanlı, 6496 nəfəri başqa millətlərin nümayəndələri olmuşdur [2, s.74]. Bütün bunlar Cümhuriyyət dövründə Azərbaycan xalqının tolerantlıq ənənələrinin davam etdirildiyini, milli azlıqların mədəni-maarif ehtiyaclarının ödənməsi üçün təşəbbüs göstərildiyini, hökumətin diqqətindən kənardə qalmadığını göstərir. Burada digər sahələrdə olduğu kimi, təhsil sahəsində də milli mənafelərin ahəngdarlığı gözənləşmiş, etnik müxtəlifliyə hüquq bərabərliyi çərçivəsində münasibat göstərilmişdir.

Cümhuriyyət hökumətinin təhsil sahəsində apardığı dövlət dili siyaseti məktəb təhsili ilə məhdudlaşmışdır. Hökumətin göstərdiyi səylər nəticəsində Azərbaycan dilinin ali təhsil səviyyəsində də tədrisinə başlanır. 1919-cu ilin 1 sentyabrında Azərbaycanda fəaliyyətə başlamış ilk universitetdə – Bakı Dövlət Universitetində tədrisin rus dilində aparılması və bütün fakültələrdə Azərbaycan dilinin icbari fənn kimi tədris olunması üçün göstəriş verilmişdi. Universitetdə tədrisin rus dilində aparılması bəzilərinin oranın ruslaşdırma ocağı olacağını düşünməyə vadar edilirdi. Onlar kadrlar olmayana qədər, orta məktəblərin milliləşdirilməsi başa çatmayana qədər universitetin açılmasını doğru hesab etmiridilər. Digərləri isə bir universitetin fəaliyyət göstərməsi namənə tədrisin müvəqqəti olaraq rus dilində aparılmasının və tədricən milliləşdirilməsinin və türkləşdirilməsinin tərəfdarı idi.

Universitetin təsisini əleyhinə əsəssiz iddiaları rədd edən F.X.Xoyski, N.Yusifbəyli, R.Qaplanov, H.Şahtaxtinski, M.Ə.Rəsuzadə kimi mütərəqqi və uzaqgörən ziyanlılar müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin əsasının qoyulmasına nail ola bildilər [2, s.202].

Hökumət məktəb dərsliklərinin hazırlanmasına və nəşrinə də böyük diqqət ayırdı. Bununla yanaşı, təhsil müəssisələrində kadr və tədris vəsaitləri çatışmazlığını aradan qaldırmaq üçün Türkiyədən müəllimlər dəvət edilir, türk dilində dərsliklər alınırındı [2, s.74]. Təhsil milliləşdirildiyindən Azərbaycan dilini mükəmməl bilən pedaqoqlara və təhsil alanlarda vətənpərvərlik hissini oyatmaq üçün Azərbaycan dilində milli ruhlu dərs vəsaitlərinin hazırlanmasına ehtiyac yaranmışdı. Savadsızlıqla mübarizə aparmaq və təhsil səviyyəsini qaldırmaq üçün hökumət bütün qüvvələrini səfərbər etmişdi. Yalnız məktəb və bağçalar deyil, pedagoji kurslar, Azərbaycan dili kursları, texniki axşam kursları, oxu dərnəkləri və kitabxanaların açılması üçün təşəbbüs göstərilirdi.

Yaşlılar arasında savadsızlığın ləğv edilməsi də hökumətin həyata keçirdiyi mühüm tədbirlərdən biri idi. 1919-cu ilin 15 sentyabrından Bakı, Gəncə, Şuşa, Nuxa, Zaqatala və Qazaxda yaşlılar üçün üç bölmədən ibarət Azərbaycan dili kursları fəaliyyətə başladı. Birinci bölmə Azərbaycan dilini və yazmayı tamamilə bilməyənlər, ikinci bölmə dili bilən, lakin yazmayı bilməyənlər, üçüncü bölmə isə dili və yazmayı bilib xüsusi terminləri, Azərbaycan dilində dərs demək üsulları və vasitələrini öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdu. Bundan əlavə, milli məktəblər üçün xüsusi müdərris kurslarında Azərbaycan dilinin tədrisi qaydaları öyrənilirdi [2, s.76]. Xalq Maarifi Nazirliyinin 1918-ci ilin dekabr ayında keçirilmiş iclasında kəndlərdə sakinlər üçün oxu dərnəklərinin təşkil edilməsi əsas məsələ kimi qaldırılmışdı. Bu dərnəklərdə türk (Azərbaycan) dilində yazılmış və digər dillərdən tərcümə edilmiş əsərlərin təbliği və əhalinin maarifləndiriləcəyi nəzərdə tutulurdu. Bundan başqa, məktəblilər üçün kitabxanaların yaradılması və türk (Azərbaycan) dilində jurnalların nəşri məsələləri də müzakirəyə çıxarılmışdı [4, s.67].

Azərbaycan Xalq Cümhuriyyəti təhsil sahəsində ciddi işlər görmüş, milli şüurun inkişafına əsaslı təsir göstərmiş, maarifçilərin uzun illər təbliğ etdikləri fikritləri həyata keçirmişdir. Təhsil sahəsində tətbiq edilmiş müntəzəm tədbirlər müsbət nəticələrə gətirmiş, Azərbaycan dilinin dövlət dili kimi inkişafına təkan vermişdir. Cümhuriyyət hökumətinin maarifin inkişafı üçün geniş tədbirlər planı olsa da, Cümhuriyyətin süqutu bu planın həyata keçirilməsinə mane olmuşdur.

3. Digər sahələrdə dil siyaseti

Azərbaycan dilinin dövlət dili kimi istifadəsini təmin etmək məqsədilə görülmüş tədbirlər yalnız təhsil sahəsi ilə məhdudlaşmamışdır. Bu tədbirlər dövlət dilinin dövlət idarələrində, mətbuatda, orduda və başqa sahələrdə istifadəsini də əhatə etmişdir.

Azərbaycan dilinin sözün əsl manasında dövlət dili kimi işlənməsi təcrübəsi öz əksini geniş şəkildə ilk dəfə Azərbaycan Parlamentinin dilində tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlamentə aid deyildi. Ona görə də Parlamentdə dillərin işlənməsi məsələsi qanunverici hakimiyətin, Parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkçəsi idi. Yerli olmayan Parlament nümayəndələri çıxışlarının rus dilində olmasını təklif etdikdən sonra Parlamentin iclaslarının birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Həmin qərarla Parlamentin rəsmi dili Azərbaycan türkçəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi. Dövlət dilində olmayan sənədlərin üstündə Parlamentin sədr müavini Həsən bəy Ağayev adətən “Ərizə türkçə lisanda olmadığı üçün əncamsız qalır” dərkənəri qoyurdu [2, s.67]. Məməd Əmin Rəsulzadə parlamentə göndərilmiş teleqrafların iclaslarda səsləndirməzdən əvvəl Azərbaycan dilinə tərcümə edilməsini təklif etmişdi [3, s.304]. Başqa sözlə, parlament Azərbaycan dilini de-faktō dövlət dili səviyyəsinə getirə bilməmişdi. Eyni zamanda rus, erməni, yəhudi və digər xalqların təmsilciliyini özündə cəmləmiş parlament bu xalqların nümayəndələrinə

dövlət dilində çıxış etməməsi üçün güzəştə getmişdi. Polietnik Azərbaycan multi-kulturalizmi ənənələrinə sadıq qalaraq, milli xalqların və azlıqların sərbəstliyi üçün bütün sahələrdə şərait yaradılmışdı. Ümumiyyətlə, Cumhuriyyət hökumətinin dil ilə bağlı qərarları sonrakı dövrlərdə də öz aktuallığını qoruyub saxlamışdı.

Parlementdə istifadə edilmiş yazılı dil ilə şifahi nitq arasında ciddi fərq olmuşdur. Şifahi nitqdə sərbəstliyi imkan verilmişdir. İclasların gedisi və protokollardakı remarkaların dili də xeyli sadə olmuşdur. İclaslarda dil etiketi gözlənmiş, kobud, qəzəbli müraciətlərə, hədələrə imkan verilməmişdir [2, s.67]. Cumhuriyyət dövründə Azərbaycan dilinin rəsmi üslubunun həm şifahi, həm də yazılı şəkildə işlənməsi dilin həmin dövrə rəsmi üslubun tələblərinə cavab verməyə qadir olduğunu göstərir. Rəsmi üslubda istifadə olunmuş şifahi nitq öz əksini Parlamentin iclaslarında edilmiş çıxışların mətnlərində tapır. Bu çıxışlarda Türkiyə türkçəsi üçün xarakterik sözlər də geniş şəkildə işlənmişdir.

Stenoqrama alınmış nitqlərdən göründüyü kimi, burada *su*, *işə*, *həpimiz*, *kəndi*, *şimdiki*, *köy*, *bulunmak*, *əfəndi* kimi sözlər işlənmişdir. Morfoloji əlamətlərdən isə onlar təsirlik halda -*yi* (*məsələyi*), indiki zaman formasında -*yor* (*alyor*), əmr formasının birinci şəxsinin təki və cəmində -*im*² (*bakalim*), feilin birinci şəxsin cəmində -*z* ünsürlərinə (*bilməriz*) müraciət etmişlər [3, s.317].

Azərbaycanda Xalq Cumhuriyyəti dövründə Milli hökumətin mənafeyini müdafiə edən, ona qarşı çıxan və özünü bitərəf adlandıran və müxtəlif dillərdə nəşr edilən dövri mətbuat orqanları faaliyyət göstərmişdir. Ölkədə ideoloji mübarizənin bütün ağırlığı mətbuatın üzərinə düşmüştür. Mətbuat milli-ictimai fikrin və azadlıq ideyalarının oyanışında, milli özünüdərkin təşəkkülündə, azərbaycançılıq ideyasının təbliğində müstəsnə rol oynamışdır. Dövri mətbuat Azərbaycan dilinin geniş tətbiq olunduğu sahələrdən olmuşdur.

“Al bayraq”, “Zəhmət sadası”, “Azərbaycan füqərəsi”, “Bednota”, “Rabocaya pravda”, “Qolos truda”, “Məşəl”, “Oktyabr inqilabı” kimi qəzet və jurnallar Azərbaycan və rus dilində nəşr edilmişdir. Bakıda yerli bolşeviklərlə bir mövqədə dayanan və Azərbaycanda Milli hökumətə müxalif olan “Bakinets”, “Bakinetskaya jizn”, “Bakinskiy raboçiy”, “Bakinskoye slovo”, “Bakinskoye utro”, “İskra”, “Nabat”, “Naşa jizn”, “Proletariy” qəzet və jurnalları rus dilində buraxılmışdır [2, s.71].

AXC-nin dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını əks etdirən “Azərbaycan” qəzeti Azərbaycan və rus dillərdə nəşr olunmuşdur. Dörd səhifəlik qəzeti iki səhifəsi Azərbaycan, iki səhifəsi rus dilində buraxılmışdır [2, s.70]. Burada həm rəsmi sənəd dili, hökumətin əmr və qərarları cəmiyyətə çıxarılır, həm siyasi, ticari və başqa məzmunlu elan və reklamlar əks olunur, həm də bədii, ədəbi-tənqidi yazılar və publisistik üslubda materiallər çap edilirdi. Qəzeti publisistik üslubu ədəbi dilin həm leksik zənginliyini, grammatic mükəməlliyini, həm də grammatic normasını göstərir. Bu dil nümunələri dövlət dilinin ictimai dəyərini nümayiş etdirir, onu təbliğ edir, geniş mənada ədəbi dilin inkişafına yardım etməklə ədəbi dilin normasını möhkəmləndirirdi [3, s.319]. Mətbuat bir tərəfdən ədəbi dili cilalayıb, kamil norma yaradır, bu normanı tətbiq edib məcburiləşdirir, sabitləşdirir, oxucu kütləsinə çatdırıb təbliğ edir, digər tərəfdən, bir-iki orqan istis-

na olmaqla, ədəbi dili xalq dili materialına yaxınlaşdırır, əcnəbi ünsürlərə qarşı ardıcıl mübarizə aparır [6, s.542]. Bu dövrün ədəbi dil normalarının formalasdırılmasında jurnalistlərlə yanaşı, ədiblər və ziyyətlər da iştirak etmişdir. Ədəbi dilin müayyənləşməsində xalq danışq dilinin iştirak edib-etməməsi ilə bağlı qızgın mübarizə olmuşdur. Burada ədəbi dilin xalq dilinə yaxın olmasının tərəfdarları, ədəbi dilin saflığının xalq dili ilə “çirklənməsinə” qarşı çıxanlar və osmanlı türkçəsinin istifadəsinə üstünlük verənlər var idi. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömrə Faiq Nemanzadə və başqaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda mübarizə aparmışlar. Mullanəsəradinqilər, füyuzatçılar, şəlaləçilər və başqaları arasında ədəbi dil barədə fikir ayrılıqları olmasına baxmayaraq, onlar ədəbi dilin təkmilləşməsinə böyük töhfə vermişlər. Cümhuriyyət hökumətinin eksər ziyyətləri mətbuat vasitəsilə rus dilinin də geniş istifadəsinə qarşı çıxmış, Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparmışlar. Cümhuriyyət dövründə qədər Azərbaycan dilində rəsmi sənədlər nadir hallarda tərtib edilmişdir. Məhz Cümhuriyyət dövrünün rəsmi sənədləri rəsmi üslubun inkişafına təkan vermişdir.

Dövlət sənədlərinin, rəsmi dövlət qəzeti, parlamentdə çıxışlarının dili ədəbi dil tariximizin ilk təcrübəsi olmuşdur. Bu təcrübə Azərbaycan türkçəsinin mükəmməl dövlət dili kimi sonrakı inkişafına şərait yaratmışdır. Dilin mükəmməlliyi həm də onun bədii üslub dolğunluğu, semantik zənginliyi və qrammatik çevikliyi ilə bağlıdır. Bədii üslubun Cümhuriyyət dövründə də üslublar sistemində və üslubların müasirləşməsi prosesində xüsusi yeri vardır. O, digər üslublarla müqayisədə xalq dili ilə daha bağlı olduğundan dövlət dilinə ən etibarlı dayaq olmuşdur [3, s.325]. Bu dövrədə ictimai-siyasi həyatın gərginliyi, tez-tez baş verən hadisələr ədəbi dilin mənzərəsinə əhəmiyyətli şəkildə təsir göstərmişdir. Ədəbi dil ardıcıl surətdə xalqın möşətinə yaxınlaşmış, ictimai-siyasi proseslərə qoşulmuş, mübarizə vasitəsinə çevrilmişdir. Milli oyanış, ilk milli parlamentin meydana çıxması, müstəqil dövlət quruculuğu ədəbi dilin xarakterinə, məzmununa müayyən demokratizm, millilik gətirmişdir [6, s.541].

Təhsildə aparılmış islahatlar, mətbu vasitələrinin çoxalması və orada müxtəlif ictimai fikirlərin ifadəsinə geniş yer verilməsi, teatr fəaliyyəti Azərbaycan ədəbi dilinin sürətli inkişafını təmin etmiş, onun funksional imkanlarının genişlənməsinə böyük təsir göstərmişdir.

1918-20-ci illərdə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və başqa mədəni-inzibati mərkəzlərin qəzet və jurnalları yalnız Azərbaycan-türk dilində deyil, rus, gürcü, yəhudi, erməni, polyak, fars, alman və başqa dillərdə də nəşr edilirdi. Milli hökümətə qarşı qatı düşməncilik mövqeyindən çıxış etmiş “Artsax”, “Aparaj” və s. qəzet və jurnallar erməni dilində çap olunurdu [2, s.70]. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğundan 17 ay sonra “Mətbuat Nizamnaməsi”nin qəbulu ölkədə mətbuatın inkişafı üçün bütün maneələri aradan qaldırılmış, mətbuat azadlığın həyata keçirilməsini reallaşdırılmışdı. Ş.Hüseynovun hesablamalarına görə, 1918-1920-ci illərdə ölkədə fəaliyyət göstərmiş 150-yə yaxın mətbu orqanının 60-dan çoxu Azərbaycan, 70-dən çoxu rus, təxminən 14-15-i isə digər dillərdə çap

olunmuşdur [5, s.350]. Göründüyü kimi, Azərbaycan dilinin dövlət statusu almاسına baxmayaraq, Cümhuriyyət hökuməti digər xalqların dillərinə da qayıı ilə ya-naşmış, onların öz dillərində mətbuat orqanlarının fəaliyyət göstərməsi üçün geniş şərait yaratmışdır.

1919-ci ilin martında Nazirlər Şurasının Azərbaycan Telegraf Agentliyinin yaradılması haqqında qərarı Cümhuriyyət hökumətinin Azərbaycan dilinin daha geniş tətbiqi sahəsində atdıgı addımlardan biri olmuşdur. Bu qərarı yalnız 1920-ci ilin martında həyata keçirmək mümkün oldu [4, s.70-71]. Azərbaycan Telegraf Agentliyinin (AZƏRTAC) fəaliyyət göstərdiyi qısa müddət ərzində, o, Azərbay-canın dünyaya açılan informasiya pəncərəsi olmuşdur. Ayri-ayrı illərdə müxtəlif adalar altında fəaliyyət göstərmiş bu agentlik Azərbaycan müstəqilliyini qazandıq-dan sonra özünün tarixi adını (AZƏRTAC) bərpa etmişdir.

Ana dilinin istifadəsinə Cümhuriyyət ordusunda da xüsusi əhəmiyyət verilməyə başlanılmışdı. Burada danışq və kargızlıq dili kimi Azərbaycan dilinin istifadəsi haqqında qərar verilmişdi. Əsgərlərin rusdilli zabitlərin əmrlərini çətinliklə başa düşməsi orduda bu qərarı zəruri etmişdi.

1918-ci ilin 27 dekabrında AXC hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan dili orduda dövlət dili kimi qəbul edilmişdi. Hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında bir ay müddətində ən azı komanda bildirən sözlərin azərbaycanca qarşılıqlarını öyrənməsi və Azərbaycan dilində komanda verəməsi tələbi qoymuşdu. Bu tələbi yerinə yetirə bilmə-yen zabitlər dərhal ordudan xaric edilməli idi. Azərbaycan dilinin öyrədilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradılmışdı. Bu kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edilmişdi. Hökumət 1919-cu ilin 11 fevralında Azərbaycan milli ordusunda dövlət dilində süvarı qoşunları nizamnaməsinin təsdi-qina dair qərar qəbul etmişdi [2, s.76]. Mehmandarov bu addımı hərbi qulluqçularla vətənə, xalqın tarixi keçmişinə, ana dilinə bağlılığı artırmaq məqsədilə at-mışdı. Buna uyğun olaraq əsgər və zabitlərin lazımı ədəbiyyatla təmin olunması və mütləcə üçün şərait yaratmışdı.

4. Əlifba islahatları

Ərəb qrafikalı əlifbanın latin qrafikalı əlifba ilə əvəz edilməsi ideyasını XIX əsrin 60-cı illərində M.F.Axundzadə irəli sürmüştü. Bu məsələ XX əsrin əvvəllə-rində dəfələrlə müzakirə edilsə də, onun reallaşdırılması üçün praktik addımlar yalnız 1918-ci ildə atılmışdır. Cümhuriyyət dövrünün ziyalıları xalqın sürətlə maariflənməsi naminə Azərbaycan türkçəsinin səs sistemini uyğun olmayan, öy-rənilməsi çətinlik yaranan əski əlifbadan latin əlifbasına keçid üçün təşəbbüs gös-tərmişdilər. Bu hətta onlarla əski əlifbanın tərəfdarları arasında qızığın mübarizəyə gətirib çıxmışdı. Əski əlifbanın tərəfdarları haqlı olduğunu müqaddəs kitabın bu əlifba ilə yazılıdığını və yeni əlifbaya kecidin xalqın öz zəngin mənəvi sərvətlə-rindən ayrı düşməsinə gətirib çıxaracağı ilə əsaslandırdırlar.

1919-cu ildə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahati üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahati ilk növbədə maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində bilavasitə hökumətin qarşısında duran vəzifələrin

həyata keçirilməsinə xidmət etməli idi. Komissiyanın hazırladığı bir neçə əlifba layihəsindən Abdulla bəy Əfəndizadənin variənti bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul edilmişdi. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latin əlifbasına keçidin zəruriliyi ilə bağlı yazdıgı "Son türk əlifbası" adlı dərsliyində ərəb və latin əlifbalarını müqayisə edərək, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincinin isə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdır [2, s.340].

Cümhuriyyət Hökumətinin digər sahələrdə göstərdiyi təşəbbüsler kimi əlifba islahatı da Sovet istilası nəticəsində yarımcıq qalmışdır. Ərəb əlifbasından latin əlifbasına keçid yalnız 1923-cü ildə reallaşa bilmişdir. Lakin əski əlifbadan da hələ istifadə olunurdu. 1929-cu ildə isə Sovet hökumətinin ərəb əlifbasının istifadəsini qadağan etməsilə Azərbaycan SSR tamamilə latin qrafikasına əsaslanan əlifbaya keçmişdir. Həmin dövrə əski əlifbanı unutdurmaq məqsədilə ərəb əlifbası ilə yazılmış kitabların yandırılması kampaniyaları da keçirilmişdir.

5. Nəticə

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi prosesinin mənətiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsilə Azərbaycan dilinin funksional inkişafı sahəsində mühüm dəyişikliklər baş vermişdir. Azərbaycan dilinə dövlət dili statusu verilməsilə onun hüquqi bazası yaradılmış, dil sahəsində milliləşdirmə siyasəti həyata keçirilməyə başlamış və rus dilinin istifadəsi məhdudlaşdırılmışdır. Başqa sözlə, Azərbaycan dilinin dövlət dili kimi istifadəsi üçün geniş meydan açılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi dil siyasəti nəticəsində dövlət idarələrində kərgüzərlığın Azərbaycan dilində aparılması, təhsil müəssisələrinin milliləşdirilməsinin başlanmasına nail olmuşdur. Cümhuriyyət dövründə Azərbaycan dili icbari fənn kimi tədris olunmuş, Azərbaycan dilində mətbuat və teatr fəaliyyət göstərmiş, adəbiyyat nəşr edilmiş, əlifba islahatları üçün təşəbbüsler göstərilmiş, milli orduda bu dilin istifadəsi təmin edilmişdir. Bununla yanaşı, ölkədə yaşayan başqa xalqların və milli azlıqların sosial-mədəni sahələrdə fəaliyyəti üçün lazımı şərait yaradılmış, ölkə ərazisində istifadə edilən digər dillər sərbəst işlənmə hüququ ilə təmin edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Sovet istilasına məruz qalması ilə Azərbaycanda dil siyasəti də dəyişmişdir. Bununla belə, 1918-1920-ci illərdə aparılmış dil siyasəti Azərbaycan dilinin sonrakı inkişafında mühüm rol oynamışdır.

Ədəbiyyat:

1. Azərbaycan dili. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezidentbəxanasi. <https://web.archive.org/web/20100202075330/http://www.elibrary.az>
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, 2004.
3. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. II hissə. Bakı: Elm, 2012.
4. Məmmədov A. Azərbaycan Xalq Cümhuriyyət dövrünün etnik mənzərəsi və dil siyasəti. Bakı, 2012.
5. Niftiyev N. Azərbaycanda birləşmə və multikulturalizm. Bakı, 2015.
6. Xudiyev N. Azərbaycan ədəbi dili tarixi. Seçilmiş əsərləri. I cild. Bakı: Elm və təhsil, 2012.

Summary

Language Policy During the Period of the Azerbaijan Democratic Republic

After Azerbaijan gained independence on May 28, 1918, the Azerbaijani language was granted the status of the state language and its legal framework was established. It led the foundation for a new stage in the functional development of the Azerbaijani language. Linguistic nationalization was one of the government's priorities during that time. The purpose of the nationalization policy was to restore the lost position of the Azerbaijani language. The language started to be used in the government offices and a decree on the nationalization of educational institutions was adopted. By nationalizing education, the government was trying not to discriminate against the ethnic minorities living in the country.

Newspapers, magazines, and books were published, and plays were performed in Azerbaijani. Attempts were made to introduce the Latin script to the Azerbaijani language. Azerbaijani started to be used in the army. Nonetheless, the use of minority languages was not limited.

After the Red Army of Soviet Russia occupied the Azerbaijan Democratic Republic in 1920, the language policy changed. Nevertheless, the language policy implemented by the Azerbaijan Democratic Republic during its existence played an important role in the development of the Azerbaijani language even after its fall.

Резюме

Языковая политика в период азербайджанской демократической республики

Провозглашением Азербайджаном государственной независимости 28 мая 1918 года азербайджанскому языку был присвоен статус государственного языка, создалась его правовая база. Это событие положило начало новому этапу функционального развития азербайджанского языка. Национализация в языковой сфере была одним из приоритетных направлений государства в этот период. Суть политики национализации состояла в восстановлении утраченных позиций азербайджанского языка. В государственных органах началось ведение делопроизводства на этом языке. Было принято постановление о национализации образовательных учреждений. Национализируя образование, правительство старалось не ущемлять интересы этнических меньшинств, населяющих страну.

На азербайджанском языке издавались газеты, журналы, литература, ставились спектакли. Предпринимались попытки введения для азербайджанского языка латинского алфавита. Азербайджанский язык начал применяться и в армии. При всем этом не ограничивалось использование языков национальных меньшинств.

Оккупация Красной Армией Советской России Азербайджанской Демократической Республики в 1920 году проводимая языковая политика изменила свой курс. Однако языковая политика, проведенная Азербайджанской Демократической Республикой в период ее существования, играла важную роль в развитии азербайджанского языка и после её падения.

Rəyçi: fil.f.d.C.M.Babayev